

# Bir... şimal şəhərində

## Turistləri Qusara çəkən çox səbəb var

**Yazda gül-ciçəkli çölləri və yamacları, yayda yamyasıl sərin meşələri, buz bulaqları, payızda barı aşib-daşan meyvəli bağları, qışda ağappaq qara bürünmüş dağları və dərələri ilə gözəldir Qusar. Odur ki, ilin bütün fəsillərində burada səyahətə çıxan yüzlərlə təbiət həvəskarına rast gəlmək mümkündür.**



Yurdumuzun hər bölgəsinin özəlliyi var. Şahdağın ətəklərində yerləşən, Rusiya Federasiyası ilə həmsərhəd olan Qusar da istisna deyil. Qusar Azərbaycanın deyil, bütün Qafqazın ən füsunkar guşələrindən biridir və o üzdən buraya gələn hər kəsi valeh edir. 21 min əhalinin yaşadığı rayon mərkəzinin təmiz və səliqəli küçələri, yaşlılıqları göz oxşayır. Bu bölgəyə insanların heyran qalması yenilik deyil. Zaman-zaman Qusara yolu düşən tanınmış insanlar bu yerlərə valeh olmuşlar. Vaxtilə böyük rus şairi Mixail Lermontov da Qusarda olmuş, buranı çox bəyənmışdı. İndi Qusar şəhərində şairin adını daşıyan muzey var. Bir çox turizm həvəskarı və səyahət rayonla tanışlığı elə bu muzeydən başlayır.

Ümumiyyətlə isə rayonun landşaftı turizmin inkişafı üçün çox əlverişlidir. 15 hektar sahəsi olan Qusar Dövlət Təbiət Yasaqlığında və təbii meşələrdə enliyarpaqlı vələs, palid, qayın, qovaq, qarağac, fistiq ağacları üstünlük təşkil edir. Çay yataqlarındaki meşələrdə əzgil, zoğal, alça, sumax, yemişan, eləcə də itburnu, yabanı üzüm, böyürtkən və digər təbii dərman bitkiləri yetişir. Rayonun faunası da zəngindir. Bu yerləri canavar, ayı, qaban, dağ keçisi, dovşan və digər heyvanlar, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbəş ördək və başqa növ quşlar özlərinə məskən seçiblər. Qusarın şəlalələri isə başqa bir aləmdir. Onların yaxınlığında daim turistləri görmək mümkündür. Qış mövsümündə şəlalələr donaraq buz heykellərə çevrilirlər.

Piyada gəzməyi xoşlayan turistlər üç marşrut üzrə hərəkət edə bilərlər. Bunlardan biri Qusardan Ləzə şəlaləsi isti-

nin babası Şeyx Cüneydin XVI əsre aid məqbərəsini zi-yarət etməmək mümkün deyil. Tariximizdir axı...

Yeri gəlmışkən, rayonda xalqımızın qədim mədəniyyətinin və həyat tərzinin izlərini görmək olur. Məsələn, Həzrə, Balaqusar, Əniq, Yasab, Köhnə Xudat, Gündüzqala kəndlərində qədim məqbərələrin, məscidlərin, qədim insan məskənlərinin, qalaların qalıqları qorunub saxlanılmışdadır. Qusarda eləcə də qədim xalq sənəti olan xalçaçılıq geniş yayılıb. Burada həm



qamətindədir. Bu marşrutla hərəkət edən turistlər adətən yolüstü Əniq kəndində dayanıb düşərgə salır, dincəlirlər. Tarixə marağı olanlar kəndin yaxınlığındakı XIII əsre aid Əniq qalasının indiyədək salamat qalmış divarlarının qalıqlarına baxmağı vacib sayırlar. Bu qədim qala Şabranla Dərbənd arasında strateji mövqədə yerləşir. Turistlər burada nisbətən yaxşı qalmış məscid binasına da baş çökirlər.

Kəndin yaxınlığında fəaliyyət göstərən "Suvar" dağ-turizm istirahət zonası qonaqların üzünə hər zaman açıqdır. Zonada ləzzətli nahar etmək və dincəlmək mümkündür. Ləzə kəndinə çatdıqdan sonra isə Quba rayonunun məşhur Xinalıq kəndinə o qədər çox yol qalmır. Son vaxtlar turistlər bu marşrutdan daha çox istifadə edirlər.

Qusar-Qazanbulaq istiqamətindəki marşrutda isə məraq doğuran obyektlərdən biri Urva kəndi yaxınlığındakı 7 hektarlıq ərazidə yerləşən "Əlistan baba" fistiq meşəsidir. Qusardan Sudur istiqamətine gedən yol 75 kilometrdir. Bu marşrutla səyahətə çıxarıkon Şahdağın yamacında yerləşən Həzrə kəndinə dönüb Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıll Xətai-

evlərdə, həm də şəhərin mərkəzində yaradılmış sexdə toxunan xovsuz Sumaq xalçaları daha çox məşhurdur. Azərbaycanda ən böyük xalça toxuyan dəzgah məhz həmin sexdə quraşdırılıb. Bu dəzgahda eyni vaxtda 10 nəfər işləyə bilir.

İndi bütün dünyada geniş yayılmaqda olan kənd turizmi (buna ev turizmi də deyirlər) Qusarda da var. Təxminən son iki ildə rayon mərkəzində ev kirayələyən turistlərin sayı xeyli artıb. Qusar şəhərinin sahilərindən Şahin Səlimov deyir ki, qonaqlar əvvəllər daha çox kəndlərdə qalmaq üçün mənzil axtarırdılar. İndi isə əsasən mərkəzdə ev kirayələyirlər: "Qonaqlar gündüzlər kəndləri gəzir, görməli yerlərdə dincəlir, axşam yenidən şəhərə qayıdır". Qasim Qasimov da təsdiqləyir ki, əvvəllər yalnız kəddə turistlə qarşılaşdınsa, indi onların sayı şəhərdə də çoxalıb. Xarici turistlər əsasən Rusiya, Belarus və ərəb ölkələrindən gəlirlər. Bakıdan, digər şəhər və rayonlardan gələnlərin də ardi-arası kəsilmir. Çünkü qusarlardan həmişə mehribanlıq və səmimiyyət görürler.

**Akif ƏLİYEV,  
"Azərbaycan"**

